

**Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**  
**Sənaye Müəssisələri İşçilərinin**  
**İxtisasartırma və Yenidənhazırlama institutu**

050647 - "Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi"  
 ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:  
 Tədris işləri üzrə  
 prorektor, dosent  
 Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 2018-ci il

Təhsil müddəti – 5 il

I tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələrin sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Xarici dil – 1	30		30					6
	2	Riyaziyyat – 1	30	15	15					7
	3	Fizika	30	15		15				8
	4									
	5									
Cəmi:			90	30	45	15				21

Dərslərin başlanması:

Qış imtahan sessiyası:

Yaz semestri (15 həftə)	1	Azərbaycan tarixi	25	10	15					6
	2	Azərbaycan dili və nitq mədəniyyəti	20		20					5
	3	Mühəndis qrafikası	35	20	15					9
	4	Kimya	20	10		10				5
	5									
Cəmi:			100	40	50	10				25

Dərslərin başlanması:

Yay imtahan sessiyası:

SMİİYİ-nin direktoru

\_\_\_\_\_ dos. H.B.Hüseynov

**Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**  
**Sənaye Müəssisələri İşçilərinin**  
**İxtisasartırma və Yenidənhazırlama institutu**

050647 - "Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi"  
 ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:  
 Tədris işləri üzrə  
 prorektor, dosent  
 Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ \_\_\_\_\_ ” 2018-ci il

Təhsil müddəti – 5 il

II tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələr sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Xarici dil – 2	30		30				7	
	2	Xətti bucaq və mexaniki ölçmələr	20	15		5			6	
	3	İnformatika	20	10		10			5	
	4	Mikroprosessor texnikası	30	15	5	10			6	
	5									
Cəmi:			100	40	35	25			24	

Dərslərin başlanması: 05 noyabr – 19 noyabr

Qış imtahan sessiyası: 18 fevral-24 fevral

Yaz semestri (15 həftə)	1	Riyaziyyat – 2	30	15	15				7
	2	<b>I blok</b> 1) Fəlsəfə; 2) İqtisadiyyat; 3) Davamlı insan inkişafı	20	10	10				4
	3	Tətbiqi mexanika	35	20	5	10			9
	4	<b>S.F.</b> I blok 1) Hidravlika 2) Maye axınlarının dinamikası	15	10		5			3
	5								
Cəmi:			100	55	30	15			23

Dərslərin başlanması: 25 mart – 08 aprel

Yay imtahan sessiyası: 08 iyul-14 iyul

SMİİYİ-nin direktoru

\_\_\_\_\_ dos. H.B.Hüseynov

**Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**  
**Sənaye Müəssisələri İşçilərinin**  
**İxtisasartırma və Yenidənhazırlama institutu**

050647 - "Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi"  
 ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:  
 Tədris işləri üzrə  
 prorektor, dosent  
 Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 2018-ci il

Təhsil müddəti – 5 il

**III tədris ili**

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələr sayı	Kreditin sayı
			Semestrlər üzrə bölgü							
			Cəmi	Mühazirə	Məşğələ	Laboratoriya				
Payız semestri (15 həftə)	1	Elektrotexnika	20	10		10			5	
	2	Metrologiyanın əsasları	25	15	10				8	
	3	Texnoloji ölçmələr-1	30	20		10			6	
	4	S.F. IV blok. Xidmətlərin standartlaşdırılması və sertifikatlaşdırılması	20	10	10				4	
	5									
	Cəmi:		95	55	20	20			23	

Dərslərin başlanması: 05 noyabr – 19 noyabr

Qış imtahan sessiyası: 18 fevral-24 fevral

Yaz semestri (15 həftə)	1	Standartlaşdırmanın əsasları	25	15	10				7
	2	Elektrik ölçmələri	20	15		5			6
	3	Sertifikatlaşdırmanın əsasları	20	10	10				7
	4	S.F. V blok. Texnoloji proseslərə nəzarətin layihələndirilməsi və ölçmə vasitələrinin quraşdırılması	25	15	10				5
	5								
	Cəmi:		90	55	30	5			25

Dərslərin başlanması: 25 mart – 08 aprel

Yay imtahan sessiyası: 08 iyul-14 iyul

SMİİYİ-nin direktoru

\_\_\_\_\_ dos. H.B.Hüseynov

**Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**  
**Sənaye Müəssisələri İşçilərinin**  
**İxtisasartırma və Yenidənhazırlama institutu**

050647 - "Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi"  
 ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:  
 Tədris işləri üzrə  
 prorektor, dosent  
 Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ \_\_\_\_ ” \_\_\_\_\_ 2018-ci il

Təhsil müddəti – 5 il

**IV tədris ili**

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələr sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Kvalimetriya və keyfiyyətin idarə edilməsi	25	15	10				8	
	2	Avtomatik idarəetmənin əsasları	20	10	5	5			4	
	3	Qarşılıqlı əvəzolunma	30	20	10				8	
	4	Sınaq və sınaq avadanlıqları	20	15		5			6	
	5									
Cəmi:			95	60	25	10			26	

Dərslərin başlanması: 05 noyabr – 19 noyabr

Qış imtahan sessiyası: 18 fevral-24 fevral

Yaz semestri (15 həftə)	1	Texnoloji ölçmələr-2	20	10		10			6
	2	S.F. II blok. Tətbiqi metrologiya	25	15	10				5
	3	S.F. III blok. Beynəlxalq standartlaşdırma və sertifikatlaşdırma	20	10	10				4
	4	S.F.V blok. Texnoloji qurğularda ölçmə vasitələrinin quraşdırılması	20	10	10				4
	5	Mülki müdafiə	15	10	5				3
Cəmi:			100	55	35	10			22

Dərslərin başlanması: 25 mart – 08 aprel

Yay imtahan sessiyası: 08 iyul-14 iyul

SMİİYİ-nin direktoru

\_\_\_\_\_ dos. H.B.Hüseynov

**Azərbaycan Dövlət Neft və Sənaye Universiteti**  
**Sənaye Müəssisələri İşçilərinin**  
**İxtisasartırma və Yenidənhazırlama institutu**

050647 - "Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi"  
 ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:  
 Tədris işləri üzrə  
 prorektor, dosent  
 Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 2018-ci il

Təhsil müddəti – 5 il

**V tədris ili**

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələrin sayı	Kreditin sayı
			Semestrlər üzrə bölgü							
			Cəmi	Mühazirə	Məşğələ	Labora-toriya				
Payız semestri (15 həftə)	1	<b>II blok.</b> 1) Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları; 2) Politologiya; 3) Sosiologiya	10	10					2	
	2	İstehsalın iqtisadiyyatı və menecment	15	10	5				6	
	3	Həyat fəaliyyətinin təhlükəsizliyi	20	10		10			4	
	4	<b>S.F. VII blok.</b> Keyfiyyət sistemlərinin qurulma prinsipləri və sertifikatlaşdırılması	25	15	10				5	
	5	<b>S.F. VIII blok.</b> Sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditasiyası	20	10	10				4	
	Cəmi:		90	55	25	10			21	

Dərslərin başlanması: 05 noyabr – 19 noyabr

Qış imtahan sessiyası: 18 fevral-24 fevral

Yaz semestri (15 həftə)	1	İstehsalat təcrübəsi	6 həftə						11
	2	Diplomqabağı təcrübə	4 həftə						10
	3	Buraxılış işinin hazırlanması	4 həftə						6
	4	Buraxılış işinin müdafiəsi	2 həftə						3
	5								
	Cəmi:								30

İstehsalat və diplom qabağı təcrübə: 11 mart-19 may

Buraxılış işinin hazırlanması və müdafiəsi 20 may-30 iyun

SMİİYİ-nin direktoru

\_\_\_\_\_ dos. H.B.Hüseynov